

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi həyatında, eləcə də dünyada Azərbaycanın nüfuzunun artmasında müstəsna xidmətlər göstərilib. Bütün bu xidmətləri nəzərə alaraq, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Bu təyinatdan sonra da Mehriban xanım mütəmadi olaraq, ölkəmizdə həssas təbəqədən olan insanların problemlərini həll etməyə, ana nəvazişindən məhrum qalmış uşaqları sevindirməyə, qədim və zəngin mədəniyyətimizi təbliğ etməyə ikiqat zəhmətlə fəaliyyət göstərməyə davam etdi. Bu gün kiçikdən-böyüyə qədər hər bir Azərbaycan vətəndaşı Mehriban xanımı sevir və ona böyük hörmət bəsləyir.

Azərbaycan musiqisinin və mədəniyyətinin dünyada təbliğində və layiqli yer tutmasında Mehriban xanımın xidmətləri əvəzsizdir. Məhz mərhəmətli xanımın sayəsində bir çox tarixi və mədəniyyət nümunələrimiz Ümumdünya İrs Siyahısına daxil edilib. Bəşəriyyəti heyratə salan Azərbaycan muğamının dünyada tanınmasında da onun müstəsna xidməti olub. Birinci vitse-prezident ölkəmizdə idman hərəkətinin genişlənməsini təmin edir, ekoloji problemlərin həllinə böyük dəstək göstərir. İşğaldan azad edilmiş torpaqlarımızda tarixi, dini, mədəni abidələrimizin bərpasında da Mehriban xanım böyük xidmət göstərməkdədir.

Mehriban Əliyeva yüksək idarəçilik təcrübəsinə malik, dövlət

idarəetməsini, eləcə də beynəlxalq siyasəti mükəmməl bilən, liderlik bacarığına malik xanımdır. O, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, 2005-2017-ci illərdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin dostları Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfirdir. Yüksək peşəkarlıq və effektiv qərarlar qəbul etmək Mehriban xanıma xas ən üstün xüsusiyyətlərdən biridir.

Rəhbərlik və təşkilatçılıq etdiyi beynəlxalq tədbirlərdə o, hər zaman Azərbaycanın güclü dövlət olduğunu dünyaya nümayiş etdirir. Azərbaycan və dünya ictimaiyyəti

Dünyada sayılıb-seçilən qadın siyasətçi



2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək peşəkarlıq qabiliyyətinin şahidi oldu. UNESCO

nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının məhz onun təşəbbüsü və iradəsi nəticəsində Azərbaycanda keçirilməsi tarixi bir hadisə oldu.

Birinci vitse-prezident siyasi karyerası və ictimai-sosial fəaliyyəti dövründə başladığı və rəhbərlik etdiyi bütün işlərin öhdəsindən böyük bacarıqla gəlib. Bu gün

dünyada Azərbaycanın nüfuzu durmadan artır. Respublikamızın dost dövlətlərinin sayının artmasında Birinci vitse-prezidentin müstəsna xidmətləri var. Birinci xanımın prezidenti olduğu Heydər Əliyev Fondu neçə illərdir Azərbaycanın humanitar və mədəni diplomatiyası səlahiyyətlərini yerinə yetirməklə məşğul olur.

Mehriban Əliyevanın xarici siyasətdəki vacib missiyalarından biri də dövlətlərarası dostluq münasibətlərinin qurulmasıdır. Birinci vitse-prezident kimi Rusiya, Ukrayna, İtaliya, Türkiyə və bir çox dövlətlərin birinci xanımları və dövlət idarəetməsində yüksək vəzifə tutan xanımlarla keçirilən görüşlər və əməkdaşlıq etdiyi müxtəlif platformalar ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. O, həmişə Heydər Əliyev siyasi kursuna sadiqliyi ilə diqqət çəkmişdir.

Ölkəmizin ictimai-siyasi həyatında göstərdiyi əvəzsiz xidmətlərə görə Mehriban Əliyeva Azərbaycanın ən ali dövlət mükafatına – “Heydər Əliyev” ordeninə, Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Həmçinin, bir çox xarici dövlətlərin və beynəlxalq təşkilatların ən ali ordenləri, me-

dalları və fəxri mükafatları ilə təltif edilmişdir. Mərhəmətli xanım bu gün dünyanın ən nüfuzlu qadın siyasətçisi kimi tanınır. Ən böyük mükafatı isə Azərbaycan xalqının ona olan sevgisidir.

Xalqımıza məxsus ənənə və dəyərlərin dünyada tanıtılmasında Mehriban Əliyevanın xidmətləri ölçüyəgəlməzdir. Fransada, İtaliyada, Rusiyada və bir sıra böyük dövlətlərdə keçirilən tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi, onun mədəniyyətini və incəsənətini yaxından tanımağa və öyrənməyə başladılar. Azərbaycanda müxtəlif dirlərə məxsus insanların dost və qardaş kimi yaşamalarına və sərbəst şəkildə öz dini adət-ənənələrini yerinə yetirmələri üçün onlara məxsus dini abidələrin inşa etdirilməsində Mehriban Əliyevanın böyük dəstəyi olmuşdur. Bu gün müxtəlif islam ölkələrində xeyriyyə aksiyalarının keçirilməsində müsəlman uşaqlarının təhsil almaları və sağlamlıqları ilə bağlı layihələrin həyata keçirilməsi də birinci xanımın adı ilə bağlıdır. Mehriban Əliyeva dünyada Azərbaycan xanımını güclü siyasətçi, xeyirxah, sülhsevər və nəcib bir qadın obrazı kimi tanıdıb.

Kamilə ƏLİYEVA,
Milli Məclisin deputatı,
BDU-nun kafedra müdiri,
professor